

28 May – Ümumxalq bayramdır!

İQTİSADİYYAT

N20-21 (1069)23 may - 3 iyun 2019-cu il

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunu müasirləşdirilir



bunçu dəmir yolu vağzal kompleksini xidmət göstərməyə tam hazırdır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlətimizin başçısına layihə üzrə görülən və görülməli işlər barədə ətraflı məlumat vermişdir.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış olmuşdur.

Sonra Prezident İlham Əliyev Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşüb.

Qeyd edilib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.

Bu gün Azərbaycan nəqliyyatının ən böyük sahələrindən biri dəmir yolu sektorudur. Azərbaycanın

nəqliyyat sisteminin əsas sahələrindən olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir.

Belə ki, son zamanlar bu sahənin inkişafı, yüksək dünya standartlarına çatdırılması istiqamətində məqsədyönlü layihələr, böyük həcmli işlər həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, qəbul olunan dövlət proqramları bu sahədə islahatların daha da sürətlənməsinə, dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə müsbət təsirini göstərib. Bakı Sərnişin-Sabunçu dəmir yolu xəttinin yenilənməsi də bu işlərin davamıdır. Dövlətimizin başçısı Bakıxanov dayanacağına yaradılan şəraitlə tanış olmuşdur.

Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Koroğlu dayanacağının ümumi sahəsi isə 15 min kvadratmetrdir. Sonra Prezident İlham Əliyev Keşlə dayanacağına yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, ümumi sahəsi 10 min kvadratmetr olan Keşlə dayanacağına da iki turniket binası tikilib. Bundan başqa, dayanacaqda iki platforma, 10 turniket, uzunluğu 39 metr, eni isə 2,5 metr olan yeraltı piyada keçidi mövcuddur. Ətrafda yaşıllıq və abadlıq işləri görüldü, avtomobillər üçün dayanacaq yaradılıb. Platformada müasir işıqlandırma və yangınsöndürmə sistemi quraşdırılıb.

Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf strategiyasının bəhrəsidir. Bu strategiya Azərbaycanı Qərbi ilə Şərqi, Şimali ilə Cənubi arasında ən mühüm nəqliyyat qovşağına çevirir.

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzal kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə qəsbə sakinləri ilə görüşüb söhbət etmişdir.

Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı sərnişin-Sabunçu

dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. İnşasına ötən ilin iyunundan başlanılan üçmörtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Artıq Sa-

Komitə iclasında 2018-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub



Mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə 2018-ci ilin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında ən yaddaqalan illərdən olduğunu deyib. Bildirib ki, 2018-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyi qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə dövlətimizin başçısı İlham Əliyev ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan danışaraq deyib ki, öz potensial imkanlarından daha səmərəli istifadə edən Azərbaycan dünyanın dinamik inkişaf edən nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu baxımdan 2018-ci ilin uğurları təqdirəlayiqdir.

Ziyad Səmədzadə qeyd edib ki, 2018-ci ildə global risklərə, dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirib. Xüsusilə qeyri-neft, nəqliyyat sektorlarında və digər sahələrdə əvvəlki illərə nisbətən imkanlar genişləndi. Ötən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat vəsait qoyulub. Bu, əvvəlki ilə nisbətən 3 milyard manat çoxdur. Eyni zamanda, bu vəsaitlərin 70 faizi daxili mənbələr hesabına edilib.

İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini və müvafiq hesabatı əhatəli şəkildə şərh edib. Deyib ki, keçən il makroiqtisadi stabilliyin daha da möhkəmlənməsinə, ümumi daxili

məhsulun (ÜDM) 1,4 faiz, əhalinin adambaşına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına nail olunub, əhalinin gəlirləri mövcud inflyasiyanı xeyli üstələyib. Cari ilin əvvəlində ölkənin ümumi valyuta ehtiyatları 44,5 milyard ABŞ dolları təşkil etməklə xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib və 2018-ci ildə istehsal olunmuş ÜDM-in 94,8 faizinə bərabər olub. Qlobal enerji qiymətlərində müşahidə olunan dalğalanma nəticəsində "Azeri Light" markalı xam neftin 1 barrelinin dünya birləşməsinə satış qiyməti 2018-ci ildə orta hesabla 73,1 ABŞ dollar səviyyəsində qərarlaşıb ki, bu da 2017-ci ilə müqayisədə 31,9 faiz, büdcədə nəzərdə tutulmuş proqnozlaşdırılan qiymət göstəriciləri ilə müqayisədə isə 32,7 faiz çox olub.

Qeyd olunub ki, ölkə iqtisadiyyatında ötən illəki dinamik inkişaf dövlət və icmal büdcələrinin icrasında da öz müsbət təsirini göstərib. 2018-ci il üçün icmal büdcənin gəlirləri 2017-ci ilə müqayisədə 6 milyard 849 milyon manat və ya 28,4 faiz artaraq 30 milyard 925 milyon manat təşkil edib, xərcləri isə 1 milyard 274 milyon manat və ya 5,1 faiz çoxalaraq 26 milyard 457 milyon manat olub. İcmal büdcə 1,5 milyard manat profisitlə proqnozlaşdırılırsa da, 4,5 milyard manat profisitlə yekunlaşıb ki, bu da proqnoza nisbətən 3 milyard manat və ya üç dəfə çoxdur.

(davamı 2-ci səhifədə)



Azərbaycan xalqını
28 May – Respublika günü
münasibətilə təbrik edir!

23 may - 3 iyun 2019-cu il

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ -101

28 may Müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı və Azərbaycan dövlətçiliyinin bərpa edildiyi gündür. 1918-ci ildə həmin gün Azərbaycan Milli Şurasının iclasında 6 bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul olundu. Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiyaya aktı - İstiqlal bəyannaməsinin qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyəvi xalq cümhuriyyəti formasında elan olundu. Milli Şuranın elə həmin iclasında bütərəf Fətəli xan Xoyskinin başçılığı ilə Xosrov Paşa bəy Sultanov, Məmməd Həsən Hacinski, Nəsim bəy Yusifbəyli, Xəlil bəy Xasmməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadət bəy Məlik-Aslanov, Camo bəy Hacinskidan ibarət ilk Azərbaycan Hökuməti yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu, bayrağı və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdırma bilməyə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində mühüm rol oynamışdır.

Milli dövlət quruculuğu, həqiqi müstəqil iqtisadiyyat yaratmaq baxımında bütövlükdə Azərbaycan Demokratik Respublikasının tarixi təcrübəsinin ümumiləşdirilməsi böyük elmi maraq kəsb edir.

Azərbaycan Demokratik Respublikasının müliyyəti münasibətləri, aqrar proqramı, maliyyə-valyuta siyasəti, vergi siyasəti, xarici iqtisadi münasibətləri, iqtisadi idarəetmə sistemi diqqəti cəlb edir. ADR

öz iqtisadi platformasında müliyyəti plüralizmini nəzərdə tuturdu. Burada dövlət müliyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə müliyyəti formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. ADR və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi müliyyəti rədd etməirdi. Əksinə, belə hesab edirdilər ki, bu cür müliyyəti tamamilə aradan götürmək indiki vəziyyətdə insanlardan şəxsi təşəbbüs qüvvəsini zorakı olaraq aradan götürür. Eyni zamanda, ADR-də xüsusi müliyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilir. Mənimsəmədə ifratçılıq müliyyətin yoxluğu qədər zərərli hesab edilirdi. Milli Şuranın sədri M.Ə.Rəsulzadə yazırdı: "Hər əkinçi özü əkilən biçməyi miqdarda torpaq sahibliyini qəbul etməklə bərabər, Azərbaycan islahatçıları geniş torpaqları ölü halında buraxan torpaq sahiblərinin müliyyəti haqqını rədd edirdilər". Bu cür torpaq sahələri əvvəlki sahiblərinə alınıb əkinçi vətəndaşlar arasında yenidən bölüşdürülürdü.

ADR-in iqtisadi mövqeyi belə idi ki, xüsusi müliyyətin mövcudluğu müliyyətin tamamilə xırdalanmasına aparmamalıdır. Xüsusən, fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və "burada çalışan işçinin işdəki mövqeyi xüsusi həzrlənən əməkdaşları qanunların təbiqi ilə təmin olunub".

ADR torpaqsız və aztorpaqlı əhalinin torpaqla təmin etmə məqsədini əks etdirən qanun layihəsini irəli sürürdü. ADR-in aqrar islahatlarının əsas məzmununu baş nazir F.X.Xoyskinin bu sözləri dəqiq ifadə edir: "Nə qədər ki, kəndlilər torpaqla təmin olunmamışdır, millət tərəqqi edə bilməz".

ADR-in iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri maliyyə-valyuta və vergi siyasəti idi. Müstəqil dövlətin

maliyyə, vergi, bank-kredit sistemini yaratmaq üçün 82-dən çox qanun layihəsi işlənilib parlamentə təqdim olunmuşdur. Dövlətin maliyyə siyasətinin əsas məqsədi dövlətin gəlirlərini artırmaqdan, pozulmuş pul tədaviyünü qaydaya salmaqdan ibarət idi. Bunun üçün xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə ixrac olunan xammalın dəyərinin (25%-i) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919) qəbul edilir, xaricə gətirilən yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxılır, daxili bazarı tənziqləmək məqsədi ilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük tariflərinin tərtib edilməsi haqqında qanun təsdiq olunur (9 fevral, 1920), çevik vergi siyasəti yeridilir, xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilir (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilir) və s.

ADR xarici iqtisadi-ticarət siyasətinin işlənilib hazırlanması və həyata keçirilməsi istiqamətində mühüm addımlar atmışdır. ADR-in liderləri Azərbaycan məsələsinə yalnız bir millət və xalqın məsələsi kimi deyil, beynəlxalq bir məsələ kimi baxırdılar. Azərbaycanın xaricdən müdafiəsi və hüquqi cəhətdən tanınması üçün iqtisadi əməkdaşlığa böyük əhəmiyyət vermək tələb olunurdu. Eyni zamanda, iqtisadi əməkdaşlığın iqtisad elminin mövcud prinsipləri əsasında qurulmasına xüsusi əhəmiyyət verirdi. M.Ə.Rəsulzadə yazırdı: "Əsri təməddünün təcrübəsi, iqtisad elminin kəşfi... diyor ki, ticarət və sənət milliyyət bilməz".

M.Ə.Rəsulzadə dünyanın varlığını böyük bir kooperativə bənzədir, dünya inteqrasiya əlaqələrinin labüdlüyünü, bu əlaqələrdən kənarda iqtisadi fəaliyyətin mümkün olmadığını göstərir. Eyni zamanda, M.Ə.Rəsulzadə tam əminliklə yazırdı: "Dünyada edilən hər ticarət, qurulan



hər bir kargah, açılan hər bir mağaza rəfi ehtiyac üçün deyil, cəlbli mənafe üçündür".

ADR qonşuluğa mühüm bir faktor kimi baxır, qonşu respublikalar, o cümlədən Rusiya ilə əməkdaşlıq etmək üçün müqavilələr bağlayırdı. Bu müqavilələrin məzmunu iqtisadi fikir tarixində maraqlıdır.

ADR-in iqtisadi siyasəti nə qədər müvəqqəti olsa da, onu respublikanın mövcud olduğu 23 ay ərzində ardıcılıqla həyata keçirmək, şübhəsiz, mümkün olmamışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev ilk demokratik dövlət haqqında belə demişdir:

"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, müvəqqəti xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görülmüşdür. Xalq Cümhuriyyətinin niyyəti ondan ibarət idi ki, güclü dövlət yaratsınlar və Azərbaycan xalqı azad-

lıq, əmin-amanlıq şəraitində yaşaya bilsin. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciədir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edərdik.

XX əsrdə Azərbaycan iki dəfə müstəqilliyə qovuşmuşdur, ikinci dəfə 1991-ci ildə. Bu da tarixi şans idi və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başlamışdır. Bu çətin şəraitdə ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxara bilmişdir, inkişaf yoluna qoya bilmişdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafı bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir".

"İQTİSADİYYAT"



«Aqrarkredit» QSC
Bank olmayan Kredit Təşkilatı

"Azəraqrartikinti" ASC

Bütün Azərbaycan xalqını 28 May -
Respublika günü münasibəti ilə təbrik edirik,
tariximizin bu şərəfli səhifəsinin gələcək
nəsillərimizə də örnək olmasını diləyirik, milli
dövlətçiliyimizə inkişaf və tərəqqi, xalqımıza
sülh və əmin-amanlıq arzulayırıq!

Böyük tarixi inkişaf yolunda
olan Azərbaycan xalqını
28 May - Respublika günü
münasibətilə təbrik edirik!

PAŞA Bank 2018-ci il üçün maliyyə nəticələrini açıqladı

PAŞA Bank 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazimov və İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış etdilər.

2018-ci ildə PAŞA Bank Azərbaycan maliyyə sektorunda böyüməyə davam etmişdir. Bank şəffaf biznes təcrübələrini tətbiq edərək və ölkənin bank sahəsində şəffaflığın artırılmasına töhfə verərək, korporativ və fərdi bankçılıq seqmentlərində yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyi hədəfləyir. Bankın 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsidir. Bank aktivlərini yüksək likvidlik və yarı-likvidlik dərəcəsinə görə diversifikasiya edərək gəlirlilik və risk arasındakı balansı təmin etmişdir. PAŞA Bank 548,009 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlamışdır (2017: 499,149 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 5,209,364 min manat təşkil etmişdir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% artmışdır (2017: 3,958,415 min manat).

31 dekabr 2018-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
Pul vasitələri və pul vasitələrinin ekvivalentləri - 29%;
Müştərilərə verilmiş kreditlər - 33%;
Kredit Təşkilatlarına verilmiş kreditlər - 6%;
Qiymətli kağızlar portfeli - 28%;
Digər cari və uzunmüddətli aktivlər - 4%.

PAŞA Bank 2018-ci ildə ümumi kredit portfelini 26% artıraraq 1,780,782 min manata (2017: 1,413,992 min manat) çatdırmış və kreditləşmədə ciddi artım əldə etmişdir. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,8% (2017: 4,5%) təşkil etmişdir. 2018-ci ildə qeyri-ışlök kreditlərin ümumi kredit portfelinə nisbəti 2017-ci illə müqayisədə 7,2%-dən 5,9%-ə düşmüşdür. Bank son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bank müştəri depoziti bazası

iz gəlirləri 39,268 min manat təşkil etmişdir. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 23% olmuşdur. Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində genişmiqyaslı maliyyə alətlərindən istifadə imkanını əldə edən PAŞA Bank korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail oldu. Bank, həmçinin iki qlobal reyting agentliyindən kredit reytingi aldıqdan sonra müştərilərinin maliyyələşdirilməsi üçün daha yaxşı



nı 2018-ci ildə 3,953,952 min manata çatdırmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur (2017: 2,889,961 min manat). Müştəri depozitləri əsasən təlabli və müddətli hesablarda uyğun olaraq 75% və 25% nisbətində cəmlənmişdir (2017: 64% və 36%). Bank 2018-ci maliyyə ili üçün 74,053 min manat xalis mənfəət (2017: 89,092 min manat) elan etmişdir. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 214,162 min manat olmuşdur ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur (2017: 194,340 min manat). Bankın faiz gəlirləri 229,566 min manat, qeyri-faiz

şərtlər əldə etdi. İnstitusional səviyyədə Bank müştərilərlə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirdi. 2018-ci ildə PAŞA Bank sərmayə yetərlik nisbətini ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 11,8% açılmışdır (2017: 15%). PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazimovun sözlərinə görə, Bankın 2018-2020-ci illərə dair inkişaf strategiyasına əsasən Bank yeni sənayeləri və seqmentləri, məhsul və xidmətlərin rəqəmsallaşdırılmasını və yeni onlayn kanalların tətqdim edilməsini hədəfləyir.

**Xalqımızı 28 May -
 Respublika günü münasibəti ilə
 ürəkdən təbrik edirik!
 Müstəqilliyimiz əbədi, dövlətimiz
 güclü, xalqımız əmin-amanlıq içində olsun.
 BAYRAMINIZ MÜBARƏK!**



Mərkəzi Bankın maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminin təqdimatı



Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Prezident İ.Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" hədəfinin və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamla təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal

ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq hazırlanmışdır. Maliyyə Savadlılığı portalının (www.bizimpullar.az) tərkib hissəsi olan bu sistem istehlakçıların maliyyə məhsulları üzrə məlumatları bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rəşional qərarlar verməsinə imkan yaradan platformadır. Həmçinin, məlumat-axtarış sistemi əhəlinin maliyyə xidmətlərinə çıxış imkanlarının asanlaşdırılması və bu xidmətlərdən istifadənin stimullaşdırılmasına, maliyyə xidmətləri bazarında isə rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması və şərtlərinin yaxşılaşdırılmasına töhfə verəcəkdir. Sınaq rejimini keçmiş məlumat-axtarış sistemində bankların qoşulma-

sı hazırda davam edir. Qeyd edək ki, qoşulan banklar əsas maliyyə məhsulları (məs. əmanət, kredit, ödəniş kartları və s.), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemo yerləşdirir və mütəmadi yenilənməni təmin edirlər. Eyni zamanda, sistemə yerləşdirilmiş hər bir məhsul və xidmət barədə ətraflı məlumat üçün keçid linki də təqdim olunur. Bu baxımdan, maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi əhəli və maliyyə institutları arasında məlumat mübadiləsi üçün effektiv vasitədir. Yaxın zamanlarda banklarla yanaşı, bank olmayan kredit təşkilatları, ödəniş agentləri və maliyyə xidmətləri göstərən digər qurumların maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemində qoşulması planlaşdırılır.

*Müstəqil Azərbaycan dövləti
 1918-1920-ci illərdə mövcud olmuş
 Xalq Cümhuriyyətinin layiqli varisidir.
 Respublikanın yaranma günü
 münasibəti ilə xalqımızı təbrik edirik!*



Visa Signature kartı premium imkanlar sərgiləyir

Bildiyiniz kimi, bir neçə ay bundan öncə "AtaBank" ASCVISA Beynəlxalq ödəniş sistemi ilə birgə Azərbaycan və Cənub-Şərqi Avropa regionu üzrə ilk olaraq Visa Signature kartının emissiyasına başladı. Bu premium kart xüsusi xidmətlər və endirimlərlə müştəriləri sevindirməyə davam edir. VISA ödəniş sisteminin "Biz səyahətinizi daha komfortlu edirik" layihəsi premium imtiyazlar sərgiləyir. Bununla, səyahətlərdə AtaBank-ın özəl Visa Signature kartlarından istifadə edənlər müxtəlif üstünlüklər qazanacaq:

- Dünya üzrə 1000-dən çox hava limanının xüsusi zalına giriş - Visa Signature kartı ilə 4 dəfə ödənişsiz şəkildə ziyarət etmək imkanı;
- Xaricdə dünya miqyaslı təminatçılardan avtomobil kirayəsinə 30%-dək endirim;
- Visa Luxury Hotel Collection proqramına daxil olan otellərdə eksklüziv xidmət;
- agoda.com saytında otel bron-



laşdırmağa 12%-dək endirim. Həmçinin, Kiyev və ya Minskədən keçən tranzit səfərlərdə aşağıdakı xidmətlər təklif olunur:

- Minsk Milli Hava Limanında üstün xidmət (fast track);
- "Kiyev" və "Borispol" aeroportlarına gedərkən və ya gələrkən Uber istifadəsinə 50% endirim;
- "Borispol" aeroportunda pulsuz çamadan paketlənməsi;
- Əlavə olaraq isə AtaBank Visa Signature kartını əldə edənlərə hədiyyə olaraq Visa Classic kartı və depozit qutularına 50% endirim

təqdim edir. Bankın Visa Signature kartı haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet sahifəsini ziyarət edə bilərlər <https://atabank.com/az/individuals/plastic-cards/visa-signature>. 25 ildən artıq fəaliyyət göstərən "AtaBank" ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.



23 may - 3 iyun 2019-cu il

В Азербайджане создано 53,9 тыс. новых рабочих мест



В Азербайджане в первом квартале создано 53,9 тыс. новых рабочих мест.

Как сообщили в Государственном статистическом комитете, 25,4 процента открытых в этот период рабочих мест были созданы в негосударственном секторе. На долю города Баку пришлось 72,9 процента новых рабочих мест, Нахчыванской Ав-

тономной Республики – 0,4 процента. 26,7 процента новых рабочих мест пришлось на долю других регионов, в частности Аранского экономического района – 7,4 процента, Лянкяранского – 6,5 процента, Гянджа-Газахского – 4,6 процента, Верхне-Карабахского – 2 процента, Абшеронского – 1,8 процента, Шеки-Загатальского – 1,8

процента, Ширванского – 1,8 процента, Губа-Хачмазского – 0,7 процента, Кяльбаджар-Лачинского – 0,1 процента.

55 процентов новых рабочих мест были созданы в новых предприятиях и организациях, 25,3 процента – в действующих предприятиях и организациях, 0,3 процента – в восстановивших свою деятельность предприятиях и организациях и т.д.

В январе-марте текущего года в стране было закрыто 3,4 тыс. рабочих мест. За отчетный период 39,4 процента закрытых рабочих мест пришлось на долю негосударственного сектора. 40,2 процента рабочих мест были закрыты из-за приостановки деятельности предприятий и организаций, а 59,8 процента – по причине сокращений в действующих предприятиях и организациях.

Работа в связи с решением проблемных кредитов завершится до 28 мая

Согласно Указу Президента Ильхама Алиева «О дополнительных мерах, связанных с решением проблемных кредитов физических лиц в Азербайджанской Республике» до конца мая будет обеспечено выполнение со-

ответствующих задач, вытекающих из указа. Речь идет, в первую очередь, о кредитах в иностранной валюте. Об этом в интервью журналистам сказал министр финансов Самир Шарифов. Министр отметил, что на

основании запроса Палаты надзора за финансовыми рынками необходимая сумма переведена на соответствующие банковские счета. До 28 мая планируется завершение этой работы.

Транспортировка природного газа увеличилась до 22%



За январь-апрель по магистральным газопроводам в Азербайджане было транспортировано 9 млрд 881,2 млн кубических метров природного газа, что на 21,8 процента больше по сравнению с аналогичным периодом прошлого года. Как сообщили в Государ-

ственном статистическом комитете, за четыре месяца 34,4 процента транспортировки газа осуществлялось по трубопроводу Баку-Тбилиси-Эрзурум (Южно-Кавказский трубопровод), по этому трубопроводу было прокачено 3 млрд 397,8 млн кубических метров природного газа.

Транспортировано 10,4 млн тонн нефти

На первые четыре месяца текущего года по основным экспортным трубопроводам Азербайджана транспортировано 12 млн 950,1 тыс. тонн нефти. Как сообщили в Государственном статистическом комитете, 81 процент транспортировки нефти осу-

ществлялся по основному экспортному нефтепроводу Баку-Тбилиси-Джейхан (БТД), за январь-апрель по этому трубопроводу было транспортировано 10 млн 483,7 тыс. тонн нефти. За четыре месяца по БТД было прокачено 1 млн 523,4 тыс. тонн транзитной нефти.



Рост в текстильной промышленности в Азербайджане составил 48%

За первые четыре месяца 2019 года в Азербайджане произведено кожи, кожаных изделий, обуви и одежды на 165,6 миллиона манатов. По сравнению с аналогичным периодом прошлого года в области производства



изделий текстильной промышленности наблюдался рост на 48,1 процента, в производстве одежды – на 10,2 процента, а в производстве кожи, кожаных изделий, обуви отмечен спад на 29,5 процента.

До конца года на НПЗ Star будет переработано 8 млн. тонн сырой нефти

На нефтеперерабатывающем заводе (НПЗ) Star, построенном SOCAR в районе Алиага турецкого города Измир, до конца года будет переработано 8 млн тонн сырой нефти. Об этом сказал генеральный директор НПЗ Star Месут Илтер.

По его словам, испытательный процесс на заводе успешно завершен: «До конца этого года мы планируем переработать 8 млн тонн сырой нефти. В скором времени НПЗ будет работать на полную мощность».

М.Илтер отметил, что до сегодняшнего дня на заводе не осуществлялась переработка иранской нефти.

Отметим, что на заводе Star



ежегодно будет производиться 5 млн тонн дизельного топлива, 1,6 млн тонн авиационного топлива, 1 млн тонн смешанного углеводородного газа (LPG), нефтяного кокса и серы. Общая

сумма инвестиций в проект составляет 6,3 млрд долларов, 90 процентов из которых уже вложены. До 2021 года после завершения инвестирования будет увеличена мощность Star. В итоге инвестиции составят 7 млрд долларов.

ЗАО «AzerGold» рассматривает опыт Финляндии

С 13 по 17 мая текущего года специалисты ЗАО «AzerGold» приняли участие в семинаре, организованном компанией «Transeuropan Centre Limited» в городе Хельсинки, в Финляндии. В рамках мероприятия сотрудники ЗАО ознакомились с докладами об использовании передовой практики и инновационных технологий в оптимизации геологической разведки, автоматизации и дигитализации ядернохранилищ (мест хранения образцов пород), автоматизации производства и амбарного хозяйства.

В ходе семинара состоялся визит на территорию рудника Йокисиву, где специалисты ЗАО рассмотрели производственную деятельность, финансово-экономические показатели и технологическую схему рудника, а также программное обеспечение «GEOVIA



Surpac™», которое широко применяется геологами. В рамках мероприятия был также организован визит делегации в Национальное ядернохранилище Государственного управления по геологической разведке Финляндии, расположенное в городе Лоппи.

Отметим, что в целях усовершенствования и оптимизации работ геологической разведки, производственных и других сфер деятельности ЗАО «AzerGold» придает важное значение обмену опытом в этих направлениях.

В Азербайджане произведено 102 тыс. тонн метанола

За четыре месяца текущего года в Азербайджане было произведено 38 тысяч тонн пропилена (37,9 тыс. тонн из них товарные), 42,1 тыс. тонн – полиэтилена, 48,8 тыс. тонн – этилена, 101,7 тыс. тонн метанола (метиловый спирт).

За январь-апрель выпуск продукции в химической промышленности по сравнению с аналогичным периодом прошлого



года вырос на 31,2 процента. На 1 мая нынешнего года остались запасы готовой продукции – 4,1 тыс. тонн пропилена, 4,2 тыс. тонн полиэтилена и 14,7 тыс. тонн метанола.

За отчетный период среди химической продукции в основном увеличилось производство пропилена на 80,2 процента, этилена – на 21,2 процента, полиэтилена – на 7,6 процента.

Увеличилось производство в секторе распределения и снабжения электроэнергией

За январь-апрель в секторе распределения электроэнергии, природного газа и пара было произведено продукции и оказано услуг на 711,7 млн манатов.

По сравнению с аналогичным периодом прошлого года объем производства в секторе производства и распределения электроэнергии, природного газа и пара увеличился на 2,1 процента.

За четыре месяца в секторе водоснабжения, очистки и переработки отходов наблюдался рост объема производства на 9,4 процента.

В апреле, по сравнению с аналогичным периодом прошлого года, в секторе производства и распределения электроэнер-

гии, природного газа и пара и в секторе водоснабжения, очистки и переработки отходов никаких изменений в ценах не произошло.

В январе-апреле произведено около 440 легковых автомобилей. Производство легковых автомобилей в Азербайджане в январе-апреле 2019 года составило 436 единиц, сообщили в Госкомитете по статистике.

Производство автомобилей по сравнению с аналогичным периодом 2018 года увеличилось в 3,4 раза. Такой рост связан с тем, что производство легковых автомобилей в Азербайджане возобновилось в апреле 2018 года. По данным статистики, в январе

текущего года было произведено 89 автомобилей, феврале – 87, марте – 107, апреле – 153.

На складах на 1 мая 2019 года имеется 186 единиц автомобилей.

В январе-апреле текущего года в Азербайджане также произведено 451 трактор различного назначения (спад на 10,7%). На складах на 1 мая имеется 158 единиц тракторов.

В Азербайджане в настоящее время действуют три завода по производству автомобилей: в Нефтчале, Гяндже и Нахчыване. При этом завод в Гяндже занимается также производством сельскохозяйственной техники. Автомобили в настоящее время производятся только на заводе в Нефтчале.

BTE APPAREL **Bakı Tikiş Evi**

Azərbaycanın dövlətçilik tarixində xüsusi rol oynamış Xalq Cümhuriyyətinin bir əsrlik tarixinin tamam olması münasibətilə xalqımızı təbrik edir.



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xalqımızı təbrik edirik!



Bakıda Menecment və Innovasiya Forumu keçirilib

Mayın 21-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Menecment və Innovasiya Forumu keçirilib.

ASK-ın prezidenti Məmməd Musayev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanların yaradıldığını deyib.

Bildirib ki, sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Fərman, Sərəncam və Dövlət Proqramları bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib.

"Çalışmalıyıq ki, ölkəmizdə müvafiq idarəçilik sərəşlələrinə malik olan kadrlar iqtisadiyyatın bir çox sahələrində idarəetməni düzgün təşkil etməklə yüksək göstəricilərə nail olsunlar. Düşünürəm ki, mütəxəssislərin idarəetmə sərəşlələrinin artırılması məqsədilə Təhsil Nazirliyi ilə yanaşı, əlaqəli qurumların da müvafiq inkişaf proqramlarının təşkil olunmasının vacibliyi vurğulanmalıdır. Ölkədə peşəkar səviyyəli texniki mütəxəssislərlə yanaşı, peşəkar menecer kadrlarının hazırlanması günün ən vacib məsələlərindən biridir", - deyir



o qeyd edib. M.Musayev deyib ki, öz ətrafında 6 mindən çox sahibkarı birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə başçısının bu tövsiyələrini əsas tutaraq ASK-ın nəzdində "Menecment komissiyası" yaradıb. Komissiyanın üzvləri və Azərbaycan Menecment Assosiasiyasının təşəbbüs qrupu Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə idarəçilik üzrə biliklərin və təcrübələrin inkişafına xüsusi diqqət göstərir. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə forumun aktuallığını vurğulayaraq bildirdi ki, Azərbaycanda sahibkarlar üçün əlverişli şərait yaradılıb, bu istiqamətdə menecment və innovasiyaların yaradılması çox təqdirəlayiq haldır. Nazir müavini vurğulayıb ki, bu günədək Sahibkarlığın İnki-

şafı Fondu tərəfindən 36 mindən çox sahibkara layihələrin ümumi dəyəri 5,3 milyard manat təşkil edən 2,3 milyard manat məbləğində güzəştli kredit verilib. Onun sözlərinə görə, bu layihələrin reallaşması nəticəsində 165 mindən çox yeni iş yeri yaradılıb.

Əmək və Əhəlinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu il Azərbaycanda özünüməşğulluq proqramına 7 min nəfər cəlb olunacaq. 2018-ci ildə özünüməşğulluq proqramı 6,5 dəfə genişləndirilərək 7,3 min şəxsi əhatə edib.

Forumda "Strategiyanın formalaşmasında trendlərin rolu", "Korporativ mədəniyyətin formalaşdırılmasında liderliyin əhəmiyyəti", "Korporativ idarəetmə - qlobal praktikalar və trend" mövzularında çıxışlar dinlənilib.

SOCAR **Sərmayələr İdarəsi**

*Azərbaycan xalqını
Respublika günü
münasibətilə
təbrik edir.*

MAY
RESPUBLIKA GÜNÜ



23 may - 3 iyun 2019-cu il

“Səngəçal” ES-də itirilmiş 62 meqavat güc bərpa edilib

“Azərnerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında (ES) da itirilmiş gücün bərpa olunması istiqamətində işləri davam etdirir. ASC-dən bildirilib ki, ötən ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” ES-də mövcud 18 aqreqatdan 4-ü ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 meqavat itirilmiş güc bərpa olunub.

Eyni zamanda, işləməyən 4 aqreqatdan 1-i yenisi ilə əvəz edilib, digərinin isə ehtiyat hissələri gətirilərək saxlama işləri aparılıb və işə qoşulub. Həmin 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 meqavat itirilmiş güc bərpa olunub. Bununla da, “Reabilitasiya Proqramı” çərçivəsində “Səngəçal” ES üzrə itirilmiş gücün bərpası 62 meqavata çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat itirilmiş güc bərpa olunacaq və nəticədə, Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlılığı və dayanıqlılığı üçün daha bir



addım atılmış olacaq. “Azərnerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan

“Azərbaycan” İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir.

Problemlı kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası mayın sonunadək təmin ediləcək. Söhbət, ilk növbədə, xarici valyutada olan kreditlərdən gedir. AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibə-



sində deyib. Nazir qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının si-farişləri əsasında lazım olan məbləğ müvafiq bank hesablarına köçürülüb. Bu işlərin mayın 28-dək başa çatdırılması planlaşdırılır.

Azərbaycandan Gürcüstanı elektrik enerjisinin ixracı artıb



Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstanı 26 mln. 261,8 min dollar dəyərində elektrik enerjisi ixrac edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib. İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisi məbləğ baxımından 1 milyon 396,3 min dollar və ya 5,6% çoxdur. Ötən ilin analoji dövründə Gürcüstan Azərbaycandan 24 milyon 865,5 min dollar dəyərində elektrik enerjisi alıb.

Azərbaycana 519 min tonadək buğda idxal edilib



Yanvar-aprel aylarında ölkəyə 518 min 704 ton buğda idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən buğdanın

dəyəri 117 milyon 79 min ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 70 milyon 971 min dollarlıq 406 min 842 ton buğda idxal edilmişdi.

Gürcüstanı neft və neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 62 102 ton neft və neft məhsulları idxal edib. Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir. Məlumatı görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3% çoxdur. Son 1 ildə qonşu ölkənin Azərbaycandan aldığı neft və neft



məhsullarının ümumi dəyəri isə 10,6% artaraq 34 milyon 210 min ABŞ dolları təşkil edib.

Bank Melli İran Bakı Filialının 31 dekabr 2018-ci il tarixinə BALANS HESABATI

AKTİVLƏR		2018	2017
Pul vəsaitləri və onların ekvivalentləri	7	59,680,509	52,271,679
Banklar və digər maliyyə institutlarından alınacaq vəsaitlər	8	2,476,514	2,476,426
Müştərilərə verilmiş kreditlər və avanslar	9	3,577,661	3,355,298
İnvestisiya qiymətli kağızları	10	20,610,327	18,347,899
Binalar və avadanlıqlar	11	3,504,486	3,608,285
Qeyri-maddi aktivlər	11	43,141	50,198
Digər aktivlər	12	20,548,832	20,387,890
CƏMI AKTİVLƏR		110,441,470	100,497,675
ÖHDƏLİKLƏR			
Banklar və digər maliyyə institutlarına ödəniləcək vəsaitlər	13	30,913,601	28,153,414
Müştəri hesabları	14	8,459,216	2,661,778
Təxiro salınmış vergi öhdəliyi	22	297,050	285,445
Digər öhdəliklər	15	100,261	112,127
Subordinasiya edilmiş borc	16	17,521,200	18,276,300
CƏMI ÖHDƏLİKLƏR		57,291,328	49,489,064
KAPİTAL			
Səhmdar kapitalı	17	73,611,171	73,611,171
Yenidən qiymətləndirmə üzrə ehtiyat		6,669	12,036
Böhlüşdürülməmiş mənfəət		(20,467,698)	(22,614,596)
CƏMI KAPİTAL		53,150,142	51,008,611
CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL		110,441,470	100,497,675
Faiz gəlirləri	18	2,874,888	2,970,943
Faiz xərcləri	18	(112,285)	(53,702)
Xalis faiz gəlirləri		2,762,603	2,917,241
Xarici valyuta ilə əməliyyatlar üzrə gəlir - zərər çıxılmaqla	19	275,305	208,960
Haqq və komissiya gəlirləri	19	284,432	199,077
Haqq və komissiya xərcləri	20	(108,877)	(67,655)
Dəyərli sənədlər üzrə ehtiyat ayırmaları	9	520,901	5,749,552
Digər gəlirlər		12,076	3,567
Əməliyyat gəliri		3,746,440	9,010,742
Əməliyyat xərcləri	21	(1,593,304)	(1,830,806)
Vergidən əvvəlki mənfəət		2,153,136	7,179,936
Mənfəət vergisi xərci	22	(12,947)	(256,761)
İl üzrə xalis mənfəət		2,140,189	6,923,175
İl üzrə digər məcmu gəlirlər		1,342	1,342
Digər məcmu gəlir komponentləri üzrə mənfəət vergisi gəliri		1,342	1,342
İl üzrə cəmi məcmu gəlirlər		2,141,531	6,924,517

6 rayonda kənd təsərrüfatı texnikası yarmarkası keçirilir

Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi Aqrar Kredit və İnkişaf Agentliyi 20 may – 15 iyun 2019-cu il tarixlərində ölkənin 6 rayonunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) texnika yarmarkaları keçirəcək. İlk yarmarka mayın 20-də Şəmkirdə açılıb. Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizing və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim etmişlər.

“Məqsədımız texnika təchizatçılarınun ofis və bazalarına getmək, araşdırmaq imkanı olmayan orta fermerləri təchizatçılar, onların təqdim etdikləri kənd təsərrüfatı texnikası və avadanlıqları ilə öz yaşadıqları regionda tanış edə bilməkdir. Fermerlərə dövlət güzəştlərindən faydalanmaqla texnika almaq qaydaları da yarmarkaya qatılacaq bank və lizing təşkilatları tərəfindən ətraflı izah ediləcək”, - deyər texnika yarmarkalarının keçirilmə səbəbini Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə izah edib.



Stasionar nəqliyyat vasitələri ilə bu il 15 milyon ton məhsul göndərilib

Yanvar-aprel aylarında Azərbaycandan stasionar nəqliyyat vasitələri ilə 15 milyon 89 min 487 ton məhsul ixrac olunub.



Dövlət Gömrük Komitəsindən bildirilib ki, həmin nəqliyyat vasitələri ilə ölkəyə idxal olunan məhsulun həcmi isə 998 min 731 ton təşkil edib.

Dəniz nəqliyyatı ilə 218,5 milyon dollarlıq yük daşınıb

Cari ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 306 min 923 ton yük daşınıb ki, bu yüklərin dəyəri 218 milyon 555 min ABŞ dollarıdır. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 4

ayda dəniz nəqliyyatı ilə ixrac olunan 98 min 625 ton yükün dəyəri 51 milyon 82 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 208 min 298 ton, dəyəri isə 167 milyon 472 min dollar olub.

Bakı metrosunda alternativ enerji mənbələrindən istifadə olunacaq



Bu barədə QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fəvqəladə hallar baş verdikdə “Bakı Metropoliteni” QSC-ni alternativ enerji ilə təmin edəcək. “Bakı Metropoliteni” QSC və

“Azərişiq” ASC-nin potensial imkanları nəzərə alınaraq, məsələyə birgə yanaşma aspektləri, ümumi mövqə müəyyən olunub, görüləcək işlərin əsas istiqamətləri araşdırılıb. Alternativ mənbə funksiyasını daşıyan dizel-elektrik stansiyalarının “Azərişiq” ASC-nin rayon yarımstansiyalarında yaradılması optimal variant kimi qəbul edilib. Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan verəcək.



Gəncə
avtomobil zavodu

28 May - Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir, suveren Azərbaycan dövlətinə müstəqilliyinin daha da möhkəmləndirilməsi yolunda uğurlar arzulayırıq!

SOCAR
Ekologiya İdarəsi

Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May-Respublika günü münasibətilə ürəkdən təbrik edir, milli dövlətçiliyimizə inkişaf və müstəqilliyimizin əbədi olmasını arzu edir.



Fərdi jurnalist yazıları müsabiqəsinin elanı

Məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin, enerji sisteminin dayanıqlılığının və etibarlılığının təmin edilməsi, habelə "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı çərçivəsində "itirilmiş" güclərin bərpası, yeni generasiya mənbələrinin yaradılması istiqamətində görülən və görülməli işlərin, qarşıya qoyulmuş hədəflərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq olan müsabiqənin mövzusu "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər"dir. Müsabiqəyə təqdim olunan

AzərEnerji

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya vasitələrinin inkişafına
Dövlət Dəstəyi Fondu
KİVDF
www.kivdf.gov.az

yazılara aid tələblər, yazıların qəbul qaydaları, tələb olunan sənədlər və s. ilə daha ətraflı (012) 537 19 41; (012) 537 19 45 nömrəli telefonlara zəng vurmaqla və ya kivdf.gov.az saytına daxil olmaqla tanış ola bilərsiniz. Müsabiqədə
I yer üçün 1 nəfər (1000 manat);
II yer üçün 2 nəfər (800 manat);
III yer üçün 3 nəfər (500 manat)
yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, 10 yazı müəllifinə (hər biri 300 manat) həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulmuşdur. Qaliblər, həmçinin "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunaçaqlar.

DÜNYA Birləşmiş Ştatların neft ehtiyatları artır

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları çoxalıb. Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 2,4 milyon barrel artaraq 480,2 milyon bar-



rel olub. Bazar proqnozları isə ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları 8,63 milyon barrel artmışdı. Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq

Avropa İttifaqının Şurası plastik qabların istifadəsi ilə əlaqəli yeni məhdudiyyətlərin qoyulması ilə bağlı qanunu qəbul edib. Yeni qaydalara əsasən, 2021-ci ildən başlayaraq birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablarla yanaşı, çəngəl, bıçaq, pambıq və su çubuqlarının istifadəsi

qadağan olunur. Eyni zamanda, İttifaq ölkələri 2029-cu ilə kimi plastik şüşələrin yığılmasının 90 faiz təmin edilməsi barədə razılığa gəliblər. Qərar Avropa İttifaqında bir dəfə istifadə olunan plastik məhsulların qadağan olunması ilə bağlı sonuncu mərhələni əhatə edib.



Aİ-də kasıblarla varlıların qazancları arasındakı fərq artıb

Avropa İttifaqında kasıblar və varlılar arasında qazancları fərqi çoxalıb, amma dünyanın digər ölkələri ilə müqayisədə hələ də azdır. Bu barədə Frans Press agentliyinin apardığı araşdırmada məlumat verilir. Bildirilir ki, Bolqarıstan Aİ-də bu bərabərsizliyə ən çox rast gəlinən ölkədir. Litva, Estoniya, Latviya, İspaniya, Portuqaliya, Yunanis-



tan, İtaliya, Rumıniya və Böyük Britaniya fərq göstəricisinə görə ön yerləri tuturlar. Almaniya, Fransa və Polşada bu rəqəm Aİ-nin orta göstəricisinə görə aşağıdır. Slovakiya, Sloveniya, Çexiya, İsveç, Danimarka, Finlandiya, Belçika, Hollandiya və Avstriyada kasıblarla varlıların qazancları arasındakı fərq, demək olar ki, azdır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Milli Məclisin deputatı Vahid Əhmədova qardaşı **RAMİZ ƏHMƏDOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Professorlar Elşən Hacıadə və Fuad Hacıadə Milli Məclisin deputatı Vahid Əhmədova qardaşı **RAMİZ ƏHMƏDOVUN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Təsisçi:
Akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor:
Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:
Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacıadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakışiyev, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:
Lamiya NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyev Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500